

## ELIYEV ORXAN

### MALIYYE-164

1. Birinci Dünya valyuta sistemi hüquqi cəhətdən neçənci ildə dövlətlərarası Paris konfransında qəbul olunmuşdur?

1867 ci ildə

2. Dünya valyuta böhranının birinci mərhələsi neçənci illərə təsadüf olunur?

1929-1933 cu il

3. Dünya valyuta böhranının üçüncü mərhələsi neçənci ildə olmuşdur?

1931 ci il

4. Dünya valyuta böhranının beşinci mərhələsi neçənci ildə olmuşdur?

1936 ci il

5. Qızıl bloku neçənci ildə yarandı?

1933 cu il

O.R.X.A.N

6. Fransada qızıl standartı neçənci ildə ləğv edildi?

1936 ci il

7. Qızıl bloku neçənci ildə parçalandı?

1935 ci ildə

8. Neçənci illərdə frank üç dəfə devalvasiya olundu?

1936-1938 ci iller

9. Funt-sterlinqin devalvasiyası neçənci ildə həyata keçirilmiş

1967 ci ildə

10. “Qızıl həyəcanı” və “İkili qızıl bazarının” yaranmasının əsas səbəbi nə olmuşdur?

Dolların qızıla satılması olmuşdur.

11. Beynəlxalq valyuta münasibətlərinin inkişafı səbəbləri hansılardır?

Mehsuldar quvvələrin inkisafı,dunya bazarinin yaranması,BEB derinlesmesi,tesarufat elaqelerinin beynelmilesdirilmesi.

12. Dünya ölkələrin valyuta sistemi neçə qrupa bölünür?

3 qrupa

13.Valyuta pariteti nədir?

İki valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbətdir.

14.Valyuta dönərliliyi nədir?

Milli valyutanın heç bir məhdudiyət olmadan digər milli valyutalara sərbəst dəyişdiriləməsidir.

15. Beynəlxalq hesablaşma vahidləri hansılardır?

SDR ,avro

16. SDR nədir?

Borc almaq üçün xüsusi hüquqdur

17.Valyuta likvidinə nələr daxildir?

Qızıl valyuta ehtiyatları,BVF ehtiyat kreditləri,SDR və avro ilə olan hesablar.

18. AVRO nədir?

Avropa valyuta vahididir.

19. Avropa Birliyinin əsas məqsədi nədir?

Rəqabət sistemini gücləndirmək,və sərmayenin hərəkətini sərbəstləndirmək.

20. Avropa valyuta sistemi neçənci ildə formalaşdı?

1979 ci ildə

21. Avro neçənci ilə qədər nağdsız dövriyyədə işlənmişdir?

2002 ci il yanvarın 1-e qədər

22. Beynəlxalq likvid nədir?

Ölkələrin malik olduqları rəsmi xarici ehtiyatların cəmi

23. Valyuta siyasətinin başlıca məqsədləri hansılardır?

Iqtisadi inkişafın təmin edilməsidir, işsizliyin və inflyasiyanın qarşısının alınması, tədiyyə balansının tarazlığının təmin edilməsidir.

24. Valyuta siyasətinin əsas vəzifələri hansılardır?

Valyuta böhranının aradan qaldırılması, valyuta sabitliyinin təmin edilməsi, valyuta dönerliyinə keçid, valyuta ehtiyatlarının liberallasdırılması.

25. Struktur valyuta siyasəti nədir?

Dünya valyuta sisteminde struktur dəyişikliklərinin aparılmasına yönəldilmiş uzun müddətli tədbirlər kompleksidir.

26. Valyuta siyasətinin hansı əsas formaları var?

Diskont və deviz siyasəti, valyuta ehtiyatlarının diversifikasiyası, valyuta müdaxiləsi, valyuta məhdudyyətləri, devalvasiya və s.

27. Diskont siyasətinin mahiyyəti nədir?

Valyuta məzənnəsinin və tədiyyə balansını tənzimləmək məqsədi ilə mərkəzi bankın (milli bank) ucot dərəcələrinin aşağı salınması və yüksəldilməsidir.

28. Devalvasiyanın əsas məqsədi nədir?

Tədiyyə balansındakı kəsri ləğv etmək.

29. Milli valyutanın dönerlilik dərəcəsi necə müəyyən olunur?

Azad ticarət siyasəti və valyuta məhdudyyətlərinin nisbəti ilə müəyyən olunur.

30. İnkişaf edən ölkələrin valyuta siyasətinin əsas məqsədi nədir?

İEÖ-ü valyuta iqtisadi asılılığını zəiflətmək və milli iqtisadın inkişafı üçün əlverişli şərait yaratmaqdır.

31. Beynəlxalq hesablaşmalar hansı sahələr üzrə həyata keçirilir?

Xarici ticarət, ölkələr arasında kapitalın hərəkəti o, cümlədən xarici obyektlərin tikintisi ilə əlaqədar; İEÖ-ə yardım.

32. Ödəniş valyutası nədir?

İdxalçının öhdəliyinin yerinə yetirilməsi zamanı istifadə olunan valyutadır.

33. Beynəlxalq hesablaşmaların formaları hansılardır?

İnkasso, akkreditiv, açıq hesab, bank kəçürməsi, veksəl və çeklərdir.

34. Beynəlxalq hesablaşmaların formasının seçilməsinə hansı amillər təsir edir?

Xarici ticarət sazişinin obyektini olan malın növü, kredit razılaşmasının mövcutluğu, xarici iqtisadi sazişlər üzrə kontragentlərin ödəniş qabiliyyəti və etibarlılığı.

35. Sadə inkasso nədir?

Vəsaitin kommersiya sənədləri ilə müsayət olunmayan maliyyə sənədləri üzrə alınmasıdır.

36. Sənədli inkasso nədir?

Kommersiya sənədləri ilə müsayət olunan maliyyə sənətidir.

37. Bank köçürmələri nədir?

Bir bankın digərinə köçürmə alana müəyyən məbləği ödəmək haqqında tapşırığın yerinə yetirilməsidir.

38. Vekselin hansı əsas forması var?

2. sadə və köçürmə.

39. Beynəlxalq hesablaşmalarda çekin forması və rekvizitləri nəyin əsasında tənzimlənir?

Milli və beynəlxalq qanunvericiliklə tənzimlənir.

40. Valyuta klirinqləri nədir?

İki və daha çox ölkənin, hökumətləri arasında bəy. tələb və öhdəliklərin qarşılıqlı zərurətinin məcburiliyi haqqında imzalanmış razılaşmadır.

41. Təyinatına görə kreditlər hansılardır?

Kommersiya, maliyyə (aralıq) kreditləri.

42. Müddətlər üzrə beynəlxalq kreditlər hansılardır?

..... O R X A N .....

Qısa, orta, uzun müddətli.

43. Lizing nədir?

Məşin və avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal qurğularının uzun müddət işlədilən malların ixtiracının icarə formasıdır.

44. Beynəlxalq lizing nədir?

Muxtelif ölkələrdə yerləşən lizinq şirkətləri ilə lizinq alan arasında müqavilədir.

45. İxrac lizinqi nədir?

Lizinq şirkətinin əmlakını satın alır,sonradan xarici lizinq alana verilməsini nəzərdə tutan müqavilədir.

46. Forfətləşdirmə nədir?

Nagdi ödəmə müqabilində müəyyən hüquqların verilməsidir.

47. Beynəlxalq kreditin şərtləri hansı anlayışları əhatə edir?

Kredit valyutası,məbləğ,müddət,istifadə və ödəmə şərtləri,dəyər,teminat növü,risklərin sığortalanması üsulları.

48. Kreditin məbləği(limiti) nədir?

Borc alana mal və ya pul formasında verilən borc kapitalıdır.

49. Dövlət müəssisə və təşkilatların xarici iqtisadi fəaliyyətini tənzimləmək üçün hansı vasitələrdən istifadə edir?

Subsidyalar,vergi və gömrük sahəsində güzəştlər və zəmanətlər.

50. Hansı bazarlara valyuta bazarları deyilir?

Tez və təklif əsasında müəyyən olunan kurs üzrə xarici valyutaların dəyişdirildiyi yerdir.

51. Valyuta bazarlarının növləri hansılardır?

Dünya,regional və milli valyuta bazarları.

52. Dünya maliyyə bazarı nədir?

Borc kapitalı bazarının bir hissəsi olub,emissiya,qiymətli kağızların alqı satqısının baş verdiyi mərkəzdir.

53. Avrokreditlər neçə il müddətinə verilir?

1 il.

54. Orta və uzunmüddətli avrokreditlər hansı şərtlərlə verilir?

Sistent-way,roləvə şərtləri.

55. Valyuta risklərindən sığortalanmanın hansı üç əsas üsulu hansılardır?

Kontragentlerden birinin bir tereflı qaydada fealiyyəti;sigorta şirkətlərinin və ya bankların emeliyyatları;şəziss iştirakçılarının qarıliqli rəziləşməsi.

56. Kredit risklərindən sığortalanma üsulları hansılardır?

Hökümetin və ya bankın zəmanəti,beynəlxalq kreditlərin sigortalanmasının xüsusi sistemi.

57. Sığorta şirkətləri beynəlxalq kreditə zəmanəti həyata keçirərkən hansı işləri yerinə yetirir?

Senedlərin hazırlanması,sigorta mükafatlarının hazırlanması,ziyanın həcmının əşkar edilməsi.

58. Beynəlxalq maliyyə inistitutları nədir?

Beynəlxalq valyuta kredit və maliyyə təşkilatlarıdır.

59. Valyuta opsiyonu nədir?

Valyuta alıcısı və satıcısı arasındakı şəzissdir.

60. Sığorta ödəmələri nədir?

Sığorta edən,sığorta olanın xeyrinə ödənişləri.

61. Geniş kreditləşmə sistemi neçənci ildə tətbiq olunmuşdur?

1974-ci il

62. Beynəlxalq Valyuta Fondu tərəfindən quruluş dəyişikliklərini dəstəkləyən fond neçənci ildə təsis edilmişdir?

1993 cu ildə

63. Quruluş yeniləşməsi fondu neçənci ildə yaradılmışdır?

1986 ci ildə yaradilib

64. Beynəlxalq Yenidənqurma və İnkişaf Birliyi neçənci ildə yaradılmışdır?

1944-ci ildə

65. Beynəlxalq İnkişaf Assosiasiyası neçənci ildə yaradılmışdır

1960-ci ildə

66. Beynəlxalq İnkişaf Assosiasiyası ən yoxsul ölkələrə neçə il müddətinə faizsiz kredit verir?

35-40 il müddətinə

67. Beynəlxalq Maliyyə Korporasiyası neçənci ildə yaradılmışdır?

1956-ci ildə

68. Çoxtərəfli İnvestisiya-Zəmanət Agentliyi neçənci ildə yaranmışdır?

1988-ci ildən

69. Beynəlxalq Maliyyə Korporasiyasının kreditlərinin müddəti neçə ildir?

15 ildir

70. Çoxtərəfli İnvestisiya-Zəmanət Agentliyinin məqsədi nədir?

Xüsusi investisiyaların qeyri kommertiya risklərindən sigortalanmasıdır.

71. Avropa Yenidənqurma və İnkişaf Bankı neçənci ildə yaranmışdır?

1990-cı ildə

72. Avropa Yenidənqurma və İnkişaf Bankının resursları hansı mənbələr hesabına yaradılır?

Səhmlərin buraxılması, xüsusi fondlar-investisiyalar hesabına yaradılır.

73. Amerika Birləşmiş Ştatlarında Federal ehtiyat sisteminin yaradılmasını təsdiq edən qanun neçənci ildə qəbul edildi?

1913-cü ildə

74. ABŞ-ın pul tədavülünün quruluşunu müəyyən edən hansı pul emitentləri var?

Maliyyə nazirliyi, milli bank (FES), Kommertiya bankları.

75. Böyük Britaniyanın pul vahidi nədir?

Funt-sterlinq.

76. Böyük Britaniya tarixində ilk dəfə olaraq "Bank fəaliyyəti haqqında" qanun neçənci ildə qəbul edilmişdir?

1979-cü ildə.

77. Böyük Britaniyada vahid səhmdar Etimad Əmanət Bankı neçənci ildən fəaliyyət göstərir?

1986-cı ildən.

78. Böyük Britaniyada Milli Əmanət Bankı neçənci ildə Dövlət Əmanət Bankı kimi yaradılmışdır?

1961-ci ildə.

79. İngiltərədə qızıl-pul standartı neçənci illərdə fəaliyyət göstərirdi?

1821-1914 cu illərdə.

80. İngiltərə hökuməti neçənci ildə banknotların qızıla dəyişdirilməsi təcrübəsindən imtina etdi?

1931-ci ildən.

81. Almaniya neçənci ildən targetləşdirmə tətbiq edildi?

1975-ci ildən.

82. Almaniya Bərpa və İxrac bankı neçənci il qanununa əsasən yaradılmışdır?

1948-ci ildə.

83. Almaniya ilk xüsusi İpoteka Bankı neçənci ildə yaradılmışdır?

1862-ci ildə.

84. Almaniya əmanət kassaları neçənci əsrdə yaradılmışdır?

18-ci əsrdə.

85. Almaniya ilk xüsusi əmanət kassası neçənci ildə yaranmışdır?

1778-ci ildə.

86. Fransada bimetalizm pul sistemi neçənci əsrdə mövcud olmuşdur?

XIX əsrdə

87. Fransanın kredit sistemində başlıca mövqe tutan bank sisteminin əsas həlqələri hansılardır?

Fransa bankı, depozit bankları, investisiya bankları, orta və uzun müddətli banklar.

88. Yaponiya Emissiya Bankı neçənci ildə təsis edilmişdir?

1882-ci ildə

89. Yaponiyada neçənci ildən qızıl standartı tətbiq edilmişdir?

1897-ci ildə



90. Yaponiyada neçənci ildə qızıl standartı rəsmi qaydada ləğv edildi?

1933 cu ildə

91. Yaponiyada ilk banklar neçənci əsrdə yaranmışdır?

.....O R

X A N.....

XVII esrdə

92. Yaponiyada neçənci ildə xarici ticarəti kreditləşdirmək üçün kapitalı dövlətə məxsus olan İxrac bankı yaradıldı?

1950 ci ildə

93. Yaponiyanın İnkişaf bankı neçənci ildə yaradıldı?

1951 ci ildə

94. Yaponiyanın ümumilli banklarına hansı banklar daxildir?

Seher banklari,regional banklar,ikinci dereceli regional banklar,uzunmuddetli kreditlesdirme banklari,trust banklari(etimad).

95. Neçənci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq rubl yalnız Rusiya Federasiyasının pul vahidi kimi qəbul edildi?

1991 ci ildə

96. 1930-cu ilə qədər Rusiyada kredit sistemi hansı həlqələrdən təşkil edilmişdir?

Dovlet banki,kommersiya banklari,ixtisaslasdirilmis kredit maliyye teskilatlari.

97. Rusiyada ilk kommersiya bankı neçənci ildə yaradıldı?

1988 ci ildə

98. Rusiyada ilk dəfə neçənci ildə ipoteka bankları yaradıldı?

1994 cu ildə

99. Rusiya Dövlət Bankı ilk dəfə neçənci ildə yaradılmışdır?

1921 ci ildə

100. Rusiya Federasiyasının Mərkəzi Bankı(Rusiyə Bankı) neçənci ildə yaradılmışdır?

1995 ci ildə

.....ELIYEV OR XAN.....

2013